



[Qafqaz Mslmanlar darsinin sdrinin faliyyttrinin analizi](#)

Paazad Azərbaycan Respublikasında mslman comesinin sekulyarladrlmas taprn yerin yetirir

rannews- slam Respublikas qzeti 28 mordad 1396-c il tarixind (19 avqust 2017) 19846-c saynda "Arzulanmayan xslri mclisin zintin evirmyk" mqalsini drc edib. Mqald Azərbaycan Respublikasndan Allahkr Paazad adl xsin slam Respublikasnn prezidentinin inauqurasiya mrasimin qatlmaz tnqid olunub. 9 hrivr 1396-c ild (31 avqust 2017) mqaly ran-Azərbaycan Dostluq Cmiyytindn cavab nvanlanb. ki mqald deyilnlri aradrmaq, bzi nqltr diqqt yetirmk .lazm glir. Bu mqsdli hazrk mqal qlm alnd

a) Allahkr Paazadnin ran prezidentinin inauqurasiya mrasimin qatlmaznn tnqidi bu kimi hallarn tkrarlanmamas baxmndan dncli v mntiqi addm sayla bilr. Mmkndr ki, Paazadnin bel mrasimlrd itirak Azərbaycan Respublikas dindarlarnn ran slam Respublikasna etimadna zrb olsun. Baqa sbblr d sadalaya bilrik. Lakin bzi iddialar, o cmlnd Paazadnin Azərbaycan Respublikasnda dindar ksım n btn problemlrin mnbsi olmas iddias reallqla uzlaan iddia kimi dyrlndirilmir. Tbi ki, dnyann ikinci i lksi olaraq Azərbaycan Respublikasnda dindar ksım qar mhdudiyttrın daxili v xarici amillri var. Bu amillrdn yalnız biri Allahkr Paazadnin Qafqaz Mslmanlar darsinin risi olaraq izldiyi siyast v atd .addmlardr. Hazrk yazda hmin addmlardan bir qismini yada salacaq

b) ki mqal mlliflrinin razlamad sas mvzu Allahkr Paazadnin sionist rejiml laqlridir. Paazadnin sionist rejiml laqlri inkar olunaz mvzu deyil. Qsa internet aradrmas aparsaq, bu rabitni tsdiqlyn faktlarla tan ola bilrik. Bununla bel Allahkr Paazad bu rabitlri prdlmy chd gstrir. 1394-c il bhmn aynda (2016-c il, fevral) Paazad il sionist rejimin aparç simalar arasnda Bakda gr olub. AB-da Simon Vizental Mrkzinin (Simon Wiesenthal Center) rhbrinin mavini ravvin Abraham Kuper (Abraham Cooper) bu grd Qafqaz Mslmanlar darsinin risinin sionistrl hmkarından mmnunluunu bildirib. Beynlxalq bir konfransda srailin sabiq ba ekinazi ravvini Yona Mesgerl (Yona Metzger) Paazadnin yana fotosu geni yaylb. Azərbaycan mtbuatnda Qafqaz Mslmanlar darsi sdrinin srailin "Cmiyyt n beynlxalq layihlr" qeyri-hkumt tkilatnn rhbri Arye Qutla (Arye Gut) gr iqlandrlb. Bu qbil informasiyalar Paazadnin sionist evrlrl rabitlrindn danr. (İbtt ki, bu mvzuda mediaya xmam, mllifin d dil gtirmk istmdiyi baqa faktlar var. Biz mediada getmi bzi mlumatlar nmun kimi gstrdik) ran-Azərbaycan Dostluq Cmiyyti Allahkr Paazadnin Qds Gn mrasimind itirakn xatrladr. Bu bard demliyk ki, Qafqaz Mslmanlar darsi dinl bal ictimai-siyasi mslldr Azərbaycan Respublikasnn sekulyar hkumtinin qoruyucu klapan (ing. safety valve) kimi faliyyt gstrir. Azərbaycan Respublikas bir trfdn slam mkdalq Tkilatnn zvdr, digr trfdn sionist rejiml iqtisadiyyat, hrb v thlksizlik sahsind geni rabitlr malikdir. İl uzunu Beynlxalq Qds Gn hakimiyyt ial rejimin sfirliyi qarsnda anti-sionist aksiyaya maneilik trdib. Sfirliyi aparan btn yollar balanb, srail sfirliyi qarsnda anti-sionist aksiya keirmkd israrl dindarlar hbs edilib. Eyni zamanda Qafqaz Mslmanlar darsi ran-Azərbaycan Dostluq Cmiyytinin iddialarnn ksın, tbiat xarakterli v nzartd saxlanlan mhdud tdbirlrl kifaytlnilib. Paazad bu gn qdr hmin tdbirlrd srailin ziddin bir klm d dil gtirmiyib. Adtn Qaraba konfliktini yada salb, !İstin xalqna slh arzulayb

c) Haqqnda dandmz iki mqald ziddiyt douran nqlrldn biri Allahkr Paazadnin dini :faliyyttridir. Bu mvzuda bzi nqltr toxunuruq ran-Azərbaycan Dostluq Cmiyyti z sznn vvlind Paazadni qonu Azərbaycan Respublikas v Qafqaz mslmanlarnn rhbri adlandrr. Cmiyytin cavab mktubunun mzmununa baxdıda bel

grr ki, yuxardak ifaddn istifad leksik shv deyil, mlliflrin bax il rtlmb. Baxn, ar Rusiyasndan miras qalm bir idarnin risi Azrbaycan v Qafqaz mslmanlarnn rhbri adlandr!! Bu idar o zaman mslmanlarn Rusiya srhdrlrindn xaricdk dini mrkzlr (hvzlr) v tqld mrclri (din alimlri) il laqsini ksmk, elc d imperiya ideyalarna bal mollalar trbiy etmk n yaradlb. Bu gn Azrbaycan mslmanlar ar Rusiyas v Sovetlr Birliyindki azlq deyil, Azrbaycan Respublikasnda mtlq ksriyytdir. Qafqaz Mslmanlar darsi sekulyar hkumtin lind bir alt olaraq eyni faliyytlri icra edir. Paazadnin rhbr adlandrmasnn dzgn mnasibt olmad o zaman daha aydn grr ki, bu xsin Azrbaycan dini comesind he bir nfuza sahib .olmamasna nqr salaq

Modern.az sayt Azrbaycanda nfuzlu, xalqn etimad gstrdiyi ruhanilr haqqnda aradrma aparb. Hazrlanm reyting cdvlind n aa nfuza (24%) mhz Paazad malikdir. Bel bir raitd hqiqi ya hquqi xslrin xsi mnafe v ya hr hans mqsdil Paazad kimi bir frdi nfuzlu sima, Qafqaz mslmanlarnn rhbri, slam Respublikas il Azrbaycan v Qafqaz mslmanlar arasnda krp kimi tantdrmas Azrbaycan dindarlarnda rana qar bdbinlik yarada bilr v bel tqdimat byk xyantdir. Dostluq Cmiyyti z cavabnda bel iddia edir: "eyxulislam Sovetlr Birliyi dalandan sonra Heydr liyevin dstyi il, kommunist rejimi trfindn mhv edilmi ziyartgahlar brpa edib, mscidlrin say mstqillik dvrnn balancnda 17 idis, hazrda 2000-i tb." Maraqldr ki, bu sassz iddia il Dini Qurumlarla zr Dvlt Komitsinin sdri Mbariz Qurbanl x edir. ran slam Respublikasnn rsmilri il grd bu iddian ssldirn komit sdrindn hl d hmin mscidlrin adn v yerini soruan olmayb. Komit z saytnda bu gn qdr cmi 270 mscid bard mlumat verib. Digr trfdn, Qafqaz Mslmanlar darsi v Allahkr Paazad mscid v ziyartgahlarn brpas sahsind he bir msuliytt damr. Dostluq Cmiyyti Bibi Hkim ziyartgah kimi ziyartgahlarn yenidn qurulmasn, Heydr Mscidi kimi mscidlrin tikilmsini Paazadnin xidmti kimi gstrir. slind bu addmlar daxili v xarici siyastd myyn mqsdlr izlyib. Baknn Gnli qsbnsind Hzrt Zhra (s.) mscidinin sklmsin qar i dindarlarn mqavimtindn sonra prezidentin xanm Mehriban liyevann balq etdiyi Heydr liyev Fondu bel layihlr icra edib. Prezidentin birbaa nzarti altnda da oxar addmlar atlb. Dostluq Cmiyytinin iddiasnn ziddin olaraq Nardaranda Bibi Hkim ziyartgah qsb sakinlrinin, Azrbaycan dindarlarnn tla il, Nardaran Asaqqallar urasnn .nzarti altnda tmir olunub v bu id Azrbaycan dvltnin he bir rolu yoxdur

Dostluq Cmiyyti bildirir: "eyxulislam Qumdak azrbaycanl tlblrin problemlrini hll etmk n nmaynd tyin edib v bu yolla Qumdak tlblrin ehtiyaqlarn tmin etmkl muldur." Ala gln ilk sual budur ki, Dostluq Cmiyyti n n Paazadnin Qumdak nmayndsini slam Respublikas qzetind yazlanlar cavablamaq icazsi vermyib? Hqiqt budur ki, Qafqaz Mslmanlar darsinin Qumdak nmayndsi azrbaycanl tlblrin problemlrini hll etmk yox, Azrbaycan Thlksizlik Xidmtinin qarya qoyduu mqsdli hyata keirmkl muldur. Amma bu nmaynd Azrbaycan Respublikas hkumtinin azrbaycanl tlblr haqqnda sassz bhlrini aradan qaldrsayd faydal .ola bilrdi

Dostluq Cmiyytinin cavabnda deyilir: "Allahkr Paazadnin tbbs il Bakda v Azrbaycann baqa hrlrind 8 elm hvzsi tikilmkddir. Azrbaycan Parlamenti v dvlti trfindn xaricd dini thsil aid mhdudiytlr nqr tutulmasnn Qafqaz Mslmanlar darsinin risin aidiyyati yoxdur." Bu iddia el bir zamanda sslnr ki, Azrbaycan prezidentinin Rhbr Aytullah Xamenei il gr haiysind Paazad hmin 8 elm hvzsini tikintisi bard mlumat verib. slind bunlar elm hvzsi yox, Azrbaycandak hqiqi hvzlr qapamaq n nqr tutulmu kolleclrdir. Msln, Nardaran ziyartgahnda yerln elm hvzsini dadb, orada bir kollec tikirl! Bel thsil ocaqlarnn mzunu n uza sekulyar dvltn mnafelrin uyun biliklr yiylnc. Bel thsil ocaqlarnn yetirmsi msln Elad Miri kimi bir xs ola bilr. Elad Miri yaxn kemid Kulis saytna msahibsind deyib ki, nhayt Meracn (Hzrt Peymbriin sma sfrinin) uydurma olmas hqiqtin atdm, Quranda merac ad kilmir!! Dostluq Cmiyytinin dini mhdudiytlrin Qafqaz Mslmanlar darsin aid olmamas il bal iddiasna cavab olaraq demliyik ki, bu mhdudiytlr el Paazady aiddir. Azrbaycan

Respublikasın hkmət və parlamenti 2015-ci il noyabr ayında (1394, azr) Nardaran hadisindən sonra dini fəallar və ruhanilərə məhdudiyət yaratmaq nə addım atdı. Bir müddət sonra Qafqaz Müsəlmanlar Dərsinin nəfuzunu artırmaq, bu idarənin təhlükəsizlik xidməti ilə əlaqələrini gücləndirmək və bəzi məhdudiyətlərin aradan qaldırılması fəallar və ruhanilərin ruhani idarəsi və təhlükəsizlik xidməti ilə əməkdaşlıq üçün tələsdirildi.

Dostluq Cəmiyyətinin cavabında Paazadın cənab Aytullah Nuri Həmdani ilə Bak şəfərində əməkdaşlıq yada salınır. Bu bir məsələ nəqti kimi xüsusi vuruşdur. Yada salmaq ki, cənab Paazad əzəmətli, amma nəfuzlu iranlı dostlar vəsaiti ilə zən qarşısında cəmənin mənasibətindən məlumatlıdır. O bilir ki, bu cəməd sevilmir. Buna görə də bir təqlid mərcisini mayit etməklə fəstəhədən maksimum bəhrələnməyi, bu yolla dindarlara arasında nəfuz qazanmağa alır. Oxuyun ki, onun bu təqlid Azərbaycan dindarlara bəhə bəhə gəlir. Aytullah Nuri Həmdaninin Bak şəfərində onun Gənclər xalqı ilə görüşü. Paazad Aytullah Nuri Həmdaninin Nardaranda olması nə rəit yaratdı. Bu ziyarət zamanı Aytullah Nuri Həmdani Paazadın təsvirini gəlməyə eqlə qarşıladı. Nardaran və təqlid qəsb dindarlara dini ərlər əsləndirməklə təqlid mərcisinə zə sevgilərinə izhar etdirildi. Azərbaycan hkməti Nardaranda təzyiqlə nə həmi bəhanə axtardı. Bir neçə ay sonra nəc mədiada təbliğatla bir sənəri hazırladı. Həc Tale Barzad Aytullah Nuri Həmdaninin ləni pədi nə xəric bələ fərd kimi təntədrəldi, onu Ben Laden, Molla mür, İ-Badadi ilə məqayis etdirildi. Sonra Tale Barzadın Nardaran qəsbəndə gizlənməsi kimi saxta iddia ərlə qəsbə qəun yəritdirildi. Bu hadisə 4 dindarın hədt atması, 100- yəxnə ruhani və dindarın həbs alınması ilə təməmləndi. Məmm Həseyin () məktəbin hərmətsizlik gəstrildiyi, zədarlıq bəyraqlar yəndirəldiyi, Qum Elm Həvzəsinə qarşısında irkin təbliğatla start verildi. Azərbaycan mediasında anti-ran təbliğat bəladı, Nardaranda dini atmosferi dəyimək nə hər yola İ atıldı. Bətnə bu hadisərdə Paazad səyri məvqə tutdu, Azərbaycan hkmətinin slama qarşısında vəhi addımlara don gəydirməyi gəstrədi. Hadisədən dərhal sonra Qafqaz Müsəlmanlar Dərsinin iki ruhanisi məcburi olaraq Azərbaycan Dvlət Televiziya bksində xətədi, Həc Tale Barzadın fəaliyyətləri pisləndi. Onu xəric (ran) iləyn bir xətə, terroru ədləndirdilər. Paazad bu siyastəni davam etdirir. Bir neçə ay nəc Azərbaycan ilərinin Həc Cavad məscidinin skləmsinə etiraz zamanı Paazad etirazlar kiik qrup, xəricdən (siz “ran” oxuyun) təşkilənn fərdlə ədləndirdi.

Dostluq Cəmiyyəti zə cavabında bələ iddia edir: “Paazad Rəhbər Aytullah Xəməneyi təqlid etməklə təhlükəsini də zərin ələb.” Dostluq Cəmiyyətinəkilər bilməmi deyil ki, Paazad ona bəhə bəhə glək addım atmaqdan uzaq məhartli siyastədir. O, Aytullah-zəmə Xəməneyi təqlid etdiyini bəyan etməklə Azərbaycan dindarlara nə tənqidindən yəynmaq istəyir. Azərbaycan dindarlara nə ksri ran slama Respublikasına rəbtəlidir və Rəhbər Aytullah Xəməneyini sevir. Paazad ran və Rəhbər yəxnəln bəyan etməklə həmə də Bak ilə Tehran arasında rəbiti rəlonu zərin ələmaq istəyir. Bu məvzuda slama Respublikası qəzetində nəmunlər gəstrilmədi.

Dostluq Cəmiyyəti zə cavabında bir hissəndə yuxarıdakı nəqtləri yada salaraq bələ bir sual əsləndirir ki, iki lək arasında mənasibətlərin inkiəfəna qarşısında olanlar əyx (Paazad) kimi bir xətə hansı səsə anti-din xətə sayır? Bu sualın cavabında dəy bəlik ki, iki lək arasında mənasibətləri həzrəda xətəyyəti nəzərdən keirilən Paazad kimi biri ilə tələndirmək şəhvədir. Paazadın ran slama Respublikası prezidentinin inəuqurasiya mərasimində itirəkən tənqidi ilə ran-Azərbaycan mənasibətlərinin inkiəfəna arasında nə ələq ələ bəlr?! Azərbaycan Respublikası Parlamentinin spikeri inəuqurasiya mərasiminə qətildi. Bu həlda Paazadın iranlı dostlara nə onun xətə sevgisini cavablandırmaya nə slama Həməyliyi Konfransına xəyir-dua istəyini qəbul etmələrin əhtiyac qəlmərdə (İham ləyev 2017-ci ilə slama Həməyliyi lə ələn etmədi) Paazadın iranlı dostlara bu simvolik tədbir dətək verməklə yəna Paazadın inəuqurasiya mərasiminə qətdilər. kincisi, Paazadın anti-din addımları və siyastətləri o qədr əydnədr ki, onu rə-təbasdr etməklə məmkənsəzdir.

Paazadın dini fəaliyyətləri bərdə deyilənlərdən ləv onlarla bəqə nəqti sadəlaya bəlik. Onlardan bəzilərin xələs kildiyə ələdirik.

Cənab Paazad tən rəməzan əy əstənasında sionist rəjimin, Əli-Sud rəjiminin, Əli-Xlif rəjiminin pislənməsinə qarşısında ələmaq nə imam-cəmə və imam-cəməatlara, digər dindarlara

.shbtlrd, xtblrd mtbuatda v mediada xlarda qadaa qoymudu

Cnab Paazad tn ilki mhrrm ay astanasnda Lnkrn hrind Dvlt Komitsinin milli-mnvi dyrlr hsr olunmu toplantsnda demidi: "zadar dstlrin klrd yr Aura zadarqlar mrasimin mnasib deyil, buna gr d bel hrktlr Qafqaz Mslmanlar darsinin Qazilr urasn fitvas il qadaan olunur." Bu fitvaya saslanaraq Azrbaycan Respublikasn thksizlik v polis qvvlri zadar .dstlrin k yrlrin mane oldu

Cnab Paazad Azrbaycan hkumtinin vhablr v nurularla problem yaamad yaxn kemi qdr bu qruplarla isti rabit saxlayrd. Bu mnasibtlr Azrbaycan Respublikasnda i cryann ziflmsin xidmt edirdi. Bundan lav Kral Abdullah Beynlxalq Dinlraras v Mdniyytlraras Dialog Mrkzi trfindn Allahkr Paazadnin bu mrkzin zvlyn dvti msbt cavablandrld. Vhabi mrkzin tklifinin qbul olunmas Qafqaz Mslmanlar darsinin vhabiliyin mnvi atas saylan Ali-Sud rejimi il .laqlrini gstrir

Cnab Paazad Dostluq Cmiiytinin cavabnda Azrbaycan Respublikasn i eyxliislam adlandrlr. Qeyd edk ki, daim tla gstrilir ki, Respublikada ilrin say az gstrilsin. Amma ictimai sorulara, Azrbaycan alimlrinin dediyin gr Azrbaycan Respublikasnda ilr lk halisinin minimum 80-85 faizini tkil edir. Paazad is halinin 65 faizinin i olduunu sylyir. Rhbr Aytullah Xamenei lham liyevl grd cmiiyitin trkibin gr Azrbaycan dnyann ikinci i lksi adlandrd. Rhbrin byanat mvzunun hmiyytini gstrir. Tssf ki, cnab Paazadnin Azrbaycan Respublikasnda i kimliyini zifldn faliyytlri yuxarda sadalananlarla baa atmr. Paazad bir frmanla Qum, Ncf hvzlrind qbul olunmu ruhani libasn Azrbaycan ruhanilrin qadaan edib. Ruhaniir idarsin bal din xadimlri Trkiy din xadimlrinin libasna bnzr bir libas geymy mcburdur. Paazad z d adtn bel geyinir. Yalnz iranl rsmilrl grd v ran slam Respublikasna .sfri zaman hvzy mxsus ruhani libasndan istifad edir

2012-ci ild Bakda Avroviziya (Eurovision) musiqi yarmalar astanasnda rsmi Bak geyparada icaz vermidi. Bir mslman hrind bel paradn keirilmsin tqld mrclri geni kild etiraz bildirdi. mam-cmlr, xalqmz etiraz etdi, qeyrtli Tbriz halisi Azrbaycan Respublikasn Tbrizdeki konsulluu qarsnda etiraz aksiyas keirdi. Rsmi Baknn bu etirazlara mqavimt gc yox idi. Bu zaman Paazad Gncdki nmayndsini, Hac Tahir adl xsi bir qrup dindarla rann Bakdak sfirliyi qarsna gndrdi. Sifarili aksiyann itiraklar mrhum mam Xomeyni v Cnab Rhbrin thqiramiz spkili killrini gtrmdlr. Paazadnin nmayndsinin is ran leyhin msahibsi Bak .televiziyasnda yaymland

Cnab Paazadnin Azrbaycan Respublikasnda dindar mhbuslara biganliyi onun dini kimliyini gstrn baqa faktordur. Azrbaycanda siyasi mhbuslarn d ikisi dindarlardr. slam Partiyasn sdri doktor Mvsm Smdov mktblrd hicab qadaasna qar 12 dqqlik xna gr 12 il azadlqdan mhrum edildi. Smdov tn 6 ild hbsxanada ardcl ignclr mruz qalb. Azrbaycanl ruhani Hac Srdar Hachsni (Babayev) Qum Elm Hvzsind thsil ald v Masall rayonunda cm namaz qld n 3 il azadlqdan mhrum edildi. Qafqaz Mslmanlar darsinin sdri hl d bu hadislr .mnasibt bildirmiyib, onlarn azadl n he bir tsirli addm atmayb

Dini sahd Paazadnin diqqti kn ilrindn biri dini mnasibtlrdn v dyrli dini xsiyytlrdn Azrbaycan hkumtinin mqsdli yolunda sui-istifad etmsidir. Paazad tn illrd Fatimiyy gnli mrasimlrind prezident v onun xanmn triflmkl mul olub. Cnab Paazad onlar slam xidmtisi .adlandraraq n ifrat tbehlrdn bel kinmyib

Paazad ran slam Respublikasn Bakda alan siyasi v dini xsiyytlri il smimi mnasibt qurmaqla onlarn mnvi v tsirli dstklrinin qarsn alb. Paazadnin "hdiyy diplomatiyasnda" byk mharti var. O, ahsaya ziyaftrl qurmaqla yuxardak mqsdli izlyir. Rsmi Bak rann siyast, mdniyyt v din sahsindki nmayndlrinin n adi faliyytlrin Paazadnin xeyir-duas il icaz verir. !Belc iranl nmayndlr Paazady borclu qalm olur

Bli, cnab Paazadnin yuxardak xsusiyetlrl yana Aura gn qan vermck, dini kitablarn nrin dstk

!!olmaq kimi xeyirli ilri d var

:Son sz

Yuxardak nqtlri nzrdn keirdikdn sonra dnrsn ki, bir qztd Paazady qar tnqid dzmszlk gstrn, Paazadni tmiz xarmaq n hr yola l atan ran-Azrbaycan Dostluq Cmiyyti n n tn illrd slam v rana qar txribatlara mnasibtd seyri mvqe tutub? Bu cmiyyt gerkdn ran-Azrbaycan dostluuna, yoxsa cnab Paazady xidmt edir?! gr bu dostluq cmiyyti ictimai-siyasi, dini mslr mdaxilni rva bilirs, n n bu gn qdr iki il bundan nc balam v bu gn d mhkmd ruhanilrin rlnmsi il davam edn Nardaran prosesin mnasibt bildirmiyib?! Bu gn d Nardarann daxilind Daxili Qounlarnn postlar keik kir. Bu prosesd dflrl ran slam Respublikas aalanmdr. Dostluq Cmiyyti is bir df olsun mnasibt aqlamr. Bu cmiyytin bzi zvlri ran slam Respublikasnn diplomatik nmayndliyind nufuzlar hesabna cmiyytin adndan iqtisadi maraqlar n sui-istifad edir. rann Azrbaycandak siyasi v mdni nmayndliklrindn dostluq cmiyytin yeni qatlanlar var. Onlara tvsiy edilir ki, ran slam Respublikasnn strateji mnafelrini hr eydn stn tutsunlar. Bu cmiyyt qeyri-dvlt tkilat olaraq drin tarixi, dini, mdni mtrklklri olan ran v Azrbaycan xalqlarnn dostluunu gclndirmk n almldr. Bu gn qdr hmin cmiyyt bu istiqamtd addm atmayb. ran-Azrbaycan Dostluq Cmiyytindn gzlnti budur ki, prioritetlri dzgn anlayb Azrbaycan dindarlarnda ran slam Respublikas v Cnab Rhbr mnasibtd etimadszqlq yaratmaa son qoysun, z vziflrini yerin yetirsin. Tbi ki, yuxar tkilatlar .bel cmiyytlrin iqtisadi v mdni faliyytlrin vvlkindn daha artq nzart etmlidir

Mustafa Mrtzvi